



Nº9

# Göyərcin

2000

ISSN-0207-4710

**16 sentyabr**

# **BEYNƏLXALQ SÜLH GÜNÜDÜR**

*Yelena BLAQİNINA*

## **DÜNYAYA SÜLH**

Sentyabrda  
Sevimli nənəm  
Al parça, sarı  
Sap verdi mənə.  
Parçadan kəsdim  
Kiçik bir bayraq.  
Sən üstündəki  
Yaziya bir bax:  
“Dünyaya sülh”!

Hərfləri tikdim  
Sarı sap ilə.  
Bayraq əlimdə  
Mən çıxdım çölə.  
Gəlin, a dostlar,  
Siz axın-axın,  
Bayraqimdakı  
Yaziya baxın:  
“Dünyaya sülh”!

Tərcümə edən  
Rafiq YUSİFOĞLU



*Novruz GƏNCƏLİ*

## **ANANIN SƏSİ**

Ana qəlbim odlanır  
Söz düşəndə davadan.  
Bəs deyilmi, ey insanlar,  
Töküldü qan, axdı qan?  
Bəs deyilmi ana torpaq  
Su içdi göz yaşından?  
Yer üzündə dostu olsun  
Gərək insan insanın.  
Qəlbimdəki bu arzular  
Arzusudur zamanın.  
Mən anayam, bu səsimdə  
Yerin, göyün dərdi var.  
Sülhə gəlin, ey insanlar,  
Yoxsa dünya məhv olar.  
Silahları yandırın,  
Ərşə qalxın tüstüsü.  
Hər obada, hər bir eldə  
Qanad açsın sülh sözü.  
Üzü gülsün insanların,  
Bayram etsin yer üzü.

Rəssam NƏRQİZ



# DONALD BISSET

İngilis nağılcısı Donald Bisset London televiziyanın sifarişi ilə nağıllar yazmış və onları e'cazkar bir səslə oxumışdır. Bu nağıllar tamaşaçıların çox xoşuna gəlmişdir. Onun "Özün oxu" adlı ilk nağıllar kitabı 1954-cü ildə işq üzü görədim edirik.

## Bleki va Redci

**B**iri var idi, biri yox idi, bir at var idi. Onu Redci deyə çağırırdılar. Redci hər səhər süd daşıyanda yolun kənarında Bleki adlı balaca bir küçükə rastlıdı.

Doğrusu süd daşımaq Redcinin heç ürəyindən deyildi. O həmişa arzulayırdı ki, cirdə iştirak etsin, priz qazansın.

Bleki də öz taleyindən razı deyildi. Onun ayaqları gödək olsa da, istəyirdi ki, çox sür'ətə qaçmağı öyrənsin.

Bir dəfə Redci ilə Bleki tövlədə oynayanda küçünün ağlına qəribə bir fikir gəldi:

— Reci, biz gərk kömür yeyək. Paravoz kömür yediyi üçün bu qədər bərk qaçırsın.

Bu söz Redcinin də ağlina batdı. Onlar xeyli götür-qoy eləyəndən sonra zirzəmiyə düşdülər. Elə təzəcə hərəsi bir kömür parçası götürmüştülər ki, ev sahibi gəldi.

— Yaramazlar. Siz mənim kömürümü oğurlaməq istayırsınız? Rədd olun burdan.

Ev sahibi bir parça kömür götürüb onların dalınca atdı. Reci ilə Bleki qaçmağa başladılar. Onlar ömürlərində bu qədər sür'ətlə qaçmamışdılar.

Elə bu vaxt şəhərin meri pəncərədən sənəti yoxdu. O dərindən bir ah çəkib dedi: — Sür'ət belə olar ha! Bu at cıdırda qız alımağa layiqdir. Ancaq it də itdi ha! Doğrusu, onların hər ikisi medala layıqdir.

Bundan sonra şəhərin sahibi Redciyə və Blekiyə medal verdi...

Rəssam Oqtay QULİYEV

müşdür. Bundan sonra Donald Bissetin çoxlu-çoxlu nağıllar kitabları çap olunmuşdur.

Əziz balalar, indi görkəmli yazıçının nağıllarından bə'zi nümunələri sizə təqdim edirik.

Günəş bağın ucqar bir künçündə ucalan ağaçın üstüne nur saçır, külək budaqları yelləir, yarpaqlar isə piçildiyirdilər. — İstəyirsən, istəyirsən, istəyirsən...

Bu ağac sehrli ağac idi. Onun kölgəsində dayanıb nə arzu etsən, mütləq yerine yetərdi.

Sehri ağaçdan bir qədər kanardakı evda Uilyam Smit adlı kök bir kişi yaşayırdı. Alverla məşğul olan bu kişinin uşaqlardan zəhləsi gedirdi. Bir dəfə o ağacın kölgəsində durub dedi:

— İstəyirəm ki, həyatımızdakı bütün uşaqlar aya qəçsün.

Söz onun ağızından çıxan kimi sehrli bir külək uşaqları Aya apardı. Ay soyuq və narahat idi. Hətta ən bacala uşaqlar qorxudan ağlamağa başladılar. Ancaq haray hara çatası idi?

Uşaqlar gedən kimi sehrli ağaçın budığındaqlı quşlar nəğmələrini kəsdlər. Qaratoyuq Uilyam Smit dedi ki, mən istəyirəm ki, uşaqlar geri qayıtsınlar.

Mister Smit onun sözünü kəsdi:

— Yox, mən istəyirəm ki, uşaqlar Ayda qalsınlar.

Qaratoyuq sözünü təkrar etdi:

— Mən istəyirəm ki, uşaqlar geri qayıtsınlar.

Mister Smit dedi:

— Mən istəyirəm ki...

Qaratoyuq cəld onun cümlesini tamamladı:

— Mən istəyirəm ki, mister Smit rəhmlı olsun.

Qaratoyuğun arzusu yerinə yetdi. Ürəyi xeyr-xah hissələrə dolan mister Smit dedi ki, mən istəyirəm ki, aydakı bütün uşaqlar mənə qonaq gəlsinlər. Mən sabun dükanımı bağlayıb konfet dükanı açım və konfetləri uşaqlaşdırı paylayım.

Mister Smitin arzuları o dəqiqə həyata keçdi. Quşlar yene də ağaçın budığında oxumağa başladılar. Günəş ağaçlığını işıqlandırdı, külək budaqları yellədi, yarpaqlar piçildəməgə başladılar:

— İstəyirsən, istəyirsən, istəyirsən...

Tərcümə edib uşaqlar üçün işləyən R. ƏLİYEV

## DÜNYA UŞAQ ƏDƏBİYYATINDAN NÜMUNƏLƏR

### Antonio ROBLES

1898 - 1980

Görkəmli ispan yazıçısı Antonio Robles yazdı ki, nağıl uşaqlıqdan gələcəyə asan keçmək üçün bir körpüdür. Əgər insan uşaq vaxtı şən və xeyirxah olmayı öyrənsə, böyüyəndə o mütləq yaxşı adam olacaq.

Yazıcıının nağılları neçə-neçə insan nəslinin yaxşı adam kimi formalaşmasında mühüm rol oynayıb. Onun nağılları dönyanın bir sıra dillərinə tərcümə olunub. Antonio Roblesin bir nağıllını "Göyərçin" in oxucularına təqdim edirik.

### KÜLƏYİN KÖMƏYİ

Bir dəfə qəzəbli Külək Rəngli Lentlər şəhərinə qonaq gəldi. Aləm bir-birinə dəydi. Külək üç kişisinin şlyapasını başından götürüb apardı. Fırlanan şlyapalar yarısa çıxan velosiped təkərlərini xatırladırırdı.

Külək kağız-kuğuzu göyə qaldırdı, şüşələri çilik-çilik sindirdi. Külək bütün günü özünü ora-bura çırpdı, axşam isə bir qədər sakitləşdi. Elə bil ki, ağladı, şikayətləndi: "Ayyyy. Oyyyy. Uyyyy."

Asulita bu səsi eşidib, qardaşı yatan otağa keçdi. Onu yuxudan oyadıb dedi:

- Heç cür yata bilmirəm. Mənə elə gəlir ki, Külək nədənsə gileylənir, şikayətlənir.

Rompetakones bacısı ilə razılaşdı. Sövərdi ki, bir şey fikirləşəcək.

Səhər açılan kimi oğlan əlinə bir çəkic götürüb damın üstünə çıxdı və yellənən fırfırını - fulügeri gördü. Çəkiclə onu döyəclədi ki, Küləyi incitmə.

Rompetakones gündüz məktəbdən qayıdanda Külək onun da papağını başından çıxarıb aparmaq istədi. Ancaq oğlunu tanıdığı üçün ona toxunmadı.

Külək daha ağlamadı, şikayətlənmədi. O şən-şən küçələri dolaşmağa başladı. Uşaqların kağız təyyarələrini ora-bura uçurdu.

Üçüncü gün Rəngli Lentlər şəhərinin sahiləri gördülər ki, Küləkdən əsər-əlamət yoxdur. Şiddətli bir isti başladı. Oğlan öz-özünə soruşdu:

- Bəs Külək hara getdi? Görəsən o indi hardadı? Bəlkə dənizdə dalğalarla, bəlkə də tarlada sünbüllərlə oynayır?

Aradan bir müddət keçdi. Rompetakonesin ad günü gəldi. Atası ona böyük, qəşəng bir çərpələng bağışladı. Çərpələngin üstündə qəşəng bir günəş şəkli çəkilmişdi. Günəş şən baxışları ilə uşaqları süzüb gülümsünürdü.

Hər şey gözəl idi. Ancaq havada bir damcı belə meh yox idi. Belə havada çərpələngi necə sınaqdan keçirəsən?

Oğlan çərpələngi götürüb dostlarını çağırıb. Onlar şəhərin baş küçəsi ilə addimlayıb, tarlaya çıxdılar. Yolda onlara bir neçə uşaq da qoşuldu. Uşaqlar fikirləşirdilər ki, küləksiz havada dostları öz çərpələngini necə uçuracaq?

Dərzilər, bərbərlər və bənnalar da uşaqların ardınca getdilər. Maraqlandılar ki, küləksiz havada oğlan çərpələngini necə uçuracaq?

Şəhərdən çıxandan sonra Rompetakones çərpələngi havaya buraxmağa cəhd elədi. Lakin onun bütün səyləri havayı idı.

- Yox, bu gün oğlanın bəxti gətirmədi, - məktəblilər dilləndilər.

- Nə gülməlidir, - dərzilər, bərbərlər, bənnalar istehza ilə gülümsündülər.

Zavallı Rompetakones hirsindən az qalırdı ki, ağlasın. Elə bu vaxt onun dostu Külək özünü yetirdi.

Həmin gün Küləyin işi çox idi. O, bir şəhərdən digərinə, bir zirvədən o biri zirvəyə can atır, ağacları-kolları yelləyirdi. Birdən külək uzaqdan qəmgin görkəmli dostunu gördü və onun yanına tələsdi...

Ağacların budağı yellənməyə, şlyapalar havada uçmağa başladı.

Dərzilər, bərbərlər, bənnalar uçan şlyapalarının dalınca qaçıdlar. Qadınlar çətirlərinin ardınca baxıb ah çəkdilər...

Bircə uşaqlar sevinirdilər. Rompetakonesin sevincinin isə həddi-hüdudu yox idi. Külək onun çərpələngini yavaş-yavaş yuxarı qaldırırdı.

Eh, bilirsiniz çərpələng necə gözəl qalxırıdı, onun üstündəki günəş necə gülümsünürdü?

Çərpələng leylik kimi göydə qanad çalırı, onun ayağına bağlanmış kəndir isə oğlanın əlində idi.

Külək öz dostunun hayına çatıb, onun şəraf və ləyaqətini qoruyandan sonra dağların zirvəsinə çəkildi.

Oğlan isə çərpələngini götürüb sevinəsevinə evlərinə qayıtdı...

Tərcümə edib uşaqlar üçün işleyəni

R. ƏLİYEV

Rəssam İlqar TOFIQOĞLU